

MƏQALƏ

### Eşqanə Babayeva

Gənc Alim və Mütəxəssislər Şurasının sədri,  
filologiya üzrə fəlsəfə doktoru, dosent  
[eshqane@mail.ru](mailto:eshqane@mail.ru)

62

1 (16) 2020



### Nəcib Fazılın «Bir adam yaratmaq» əsərində olum və ölüm konsepsiyası

Böyük türk şairi Nəcib Fazılın (Qısakürək) zəngin ədəbi irsi içərisində onun dramaturgiyası olduqca mühüm yer tutur. Poeziya və nəşr yaradıcılığında olduğu kimi, dramaturgiyasında da fəlsəfilik ön plandadır. Dramaturq əsərlərində öz fəlsəfi ideyalarını obrazların timsalında əridərək oxuculara çatdırır<sup>65</sup>. Onun dramaturgiyasının şah əsəri isə “Bir adam yaratmaq”dır. Əsərdə qoyulan əsas məsələ insan, onun duyguları, düşüncə sistemi, bir sözlə, insan konsepsiyasıdır.

Əsərin əsas qəhrəmanı Xosrovdur. Məşhur bir dramaturq olan Xosrov “Ölüm qorxusu” adlı pyes yazır. “Ölüm qorxusu” pyesinin qısa məzmunu belədir: Əsərin qəhrəmanın atası özünü əncir ağacından asır. Oğlu atasının bu hərəkətindən təsirlənir, ruhi sarsıntılar keçirir. Təsadüfən, qəza nəticəsində anasını silahla öldürür. Bütün bunlar onu dəhşətə gətirir. Ölüm dən qaćmaq, qurtulmaq istəyir. Amma bu ruhi sarsıntılar, ölüm qorxusu onu ölümün ağuşuna atır. Atası kimi əncir ağacından özünü asaraq intihar edir. Qısa məzmundan göründüyü kimi, dramaturq pyes içində pyes yazmışdır. Beləcə, əsas qəhrəman Xosrov bu əsəri ilə şöhrətin zirvəsini fəth edir. İ pərdənin ilk tablosu, yəni Xosrovun “Ölüm qorxusu” pyesini yazması, bununla da mətbuatın dilindən düşməməsi ekspozisiyanı təşkil edir. Elə ilk pərdədə jurnalist Turqutun ondan müsahibə aldığına görürük. Turqut, əsərlə dramaturq arasında əlaqə

olub-olmadığını israrla soruştur. Xosrova bu sözlər çox gülünc görünür. Amma həyət-də böyük bir əncir ağacının olması, üstəlik Xosrovun atasının da vaxtilə bu ağacdan özünü asaraq intihar etməsinin ortaya çıxmışıyla hadisələr düyünlənir. Xosrov öz başına gələn hadisələrimi qələmə alır?! Yoxsa, bu bir təxəyyül məhsuludur. Mətbuat yalnız bu məsələləri yazır. Xosrov, onun pyesi və taleyi hamını maraqlandırır. Əvvəllər özünü dost kimi göstərən redaktor Şərəf, psixoterapevt Nevzat insanların qəlbini bir az da şübhə toxumu səpir. Şərəf gecə-gündüz qəzətinin reytingini artırmaq üçün Xosrovla bağlı şübhə dolu yalan-palan məlumatlar yayır. Nevzat isə yeni açdığı klinikanın şöhrətini artırmaq üçün Xosrovun ruhi xəstə kimi burada müalicə almasına çalışır. Bütün bunlar Xosrovu ruhi sıxıntılarla salır. Nevzat, Şərəf və Zeynəbin Xosrovgilə gəlib əsəri müzakirə etmə səhnəsiylə hadisələr daha da gərginləşir. Söhbət əsnasında Xosrovun yazdığını əsərdə ananın təsadüfən öldürülmə səhnəsinin inandırıcı olmadığını vurgulayırlar, hövsələdən çıxan Xosrov, Nevzatın silahını alıb, əsərindəki hissəni özü oynamaya başlayır. Və bu zaman eynən əsərdəki kimi, boş silahdan atəş açılır və o, təsadüfən bibisi qızı Səlmanı vurur. Bu hissə əsərin kulminasiya nöqtəsini təşkil edir. Səlmanın ölümü ilə Xosrovun daxilində qiyamətlər qopur, o həbs olunmasa da, vicdan əzabından qurtula bilmir. Səlmanın ölümü dramatik konflikti ən yüksək nöqtəyə çatdırır. Ən başlıcası, əsərin bu qismində düşünməkdən beyni çatlayan Xosrovun, həm öz-özüylə, həm də ətrafindakılarla mübarizəsini görürük. Heç kəs onu anlamır. Bir qədər onu başa düşən isə tamaşaşa baş rolu oynayan aktyor Mansurdur. Xosrov hiss etdiklərini dilə gətirməkdə acizdir. Xosrov əsərdə bir sirdən bəhs edir. Onun həyatını, xarakterini dolğunlaşdırın, ona dərin iztirablar yaşıdan, tənhalığın qoynuna atan da elə budur. Mənliyini möhürləyən bu sirri ifadə etmək çox çətindir. O, içindəki qiyamətlə təkbaşınadır. Bunu Mansurla söhbətdə görürük: “Mansur! Aləmdən gizli bircə sirrim qaldı. İçimdəki qiyamət, heç kəs heç nə bilmir... Bilmirlər. Söyləyə bilmirəm. İstəsəm də söyləyə bilmərəm. Söyləsəm də bir şey anlamazlar... Mansur! O, sən demə mənim qurbanımmış. Qəflətimin deyil, ən axmaq tərəfimin, sənətimin qurbanı! Əsərimi niyə yazdım?! Onu öldürmək üçün?! Onu niyə öldürdüm?! Əsərimi yazdığını üçün?!”<sup>66</sup> Xosrov bu suallara heç cür cavab tapa bilmir. Onun öz daxilində itib-batması konflikti bir az da dərinləşdirir. Artıq ətrafindakılar, hətta dünyalar qədər sevdiyi anası Ülviiyyə belə onu başa düşə bilmir. Ərinin başına gələn hadisələrin bir gün oğlunun da başın gələcəyindən bərk qorxuya düşən ana, həyətdəki əncir ağacını kəsdirir. Bununla da yavaş-yavaş düyünlər açılmağa başlayır. Xosrov artıq onu başa düşməyən bir mühitdə, öz şəxsi mənafeyi üçün bütün mənəvi şeyləri qurban verən nevzatlar, şərəflər cəmiyyətində yaşamaq istəmir. Nevzatın klinikasındansa, bir dəlixanaya getməyə üstünlük verir. Əsər dəlixanaya gedən Xosrovun anasına kədərli-kədərli baxıb: “Nə edim, ana! Kəsdiniz əncir ağacını” deməsi ilə bitir.

Gördüyüümüz kimi, əsərdəki konfliktin əsasında insan xarakterinə xas ən ali hislərdən birinin - psixoloji ziddiyyətlərin açılışı dayanır. Ona görə də bu əsər xarakterlərarası konfliktdən daha çox, psixoloji yaşantının müxtəlif xarakterli insanlarda təzahürünün təhlili kimi meydana çıxır. Xosrov-Turqut, Xosrov-Səlma, Xos-

rov-Zeynəb, Xosrov-Şərəf, Xosrov-Nevzat, Xosrov-Ülviyyə kimi konfliktlər əsas qəhrəmanın xarakterinin açılışına xidmət edir. N.Fazıl bu əsərində ziddiyətli şəkil-də düşünən, özündə varlıq-yoxluq müsahibəsi aparan ruhi əzabların içində qovrulan, beynindəki suallara cavab axtarmağa çalışan dolğun bir obraz yaradır. Əsərdə fikir böhranı dilə gətirilməkdədir. O, bu əsəri yazdıqdan sonra öz faniliyini, öz acizliyini dərk edir. Əsərdə heçlikdən qaçmaq, yaşaya bilmək ehtirası əks olunur. Aşağıdakı monoloq onun bu düşüncələrini özünəməxsus şəkildə əks etdirir:

“Allahım, mən yox ola bilmərəm! Hər şey olaram, yox ola bilmərəm, parça-parça doğrana bilərəm, nöqtə-nöqtə ləkələrə dönə bilərəm, tütün kimi qurudulub, incə-incə ovxalanıb, bir çubuğa doldurulub, içilib, havaya sovrula bilərəm. Fəqət yox ola bilmərəm”<sup>67</sup>. Sitatdan bəlli olur ki, Xosrov fanilikdən dəhşətli dərəcədə qorxur. Yoxluq-dansa bir toz parçası olmayı və ya kiçik bir həşərat olmayı üstün tutur. Yetər ki, günəşin şüasını hiss edə bilsin. Əsərdən bəlli olur ki, bu sözlər əslində Xosrovun özünün deyil, “Ölüm qorxusu” pyesinin qəhrəmanının sözləridir. Xosrov bu əsəri yazdıqdan sonra öz mənliyindən çıxır. Yazdığı pyesin qəhrəmanının varlığında əriyir, yox olur. Xosrov özü də çəş-baş qalır, “Axı, mən kiməm?” deyə fəryad qoparır. Əsərdə alın yazısı, tale məsələsinə də toxunulur. Bu problem Allahla insan arasındaki münasi-bətin ifadəsi şəklində üzə çıxır. Xosrov öz pyesini yazmaqla pyesdəki insana tale yazır. Əsərin ideyası doqquzuncu səhnədə Mansurla Xosrovun mükəliməsində ortaya çıxır. Xosrov (çılğınlıqla): “Bir adam yaratmağa qalxdım. Bir adam yaratmaq... Ona bir qafa. Bir cüt göz, bir burun, bir ağız uydurmaq. Ona bir beyin düzəltmək və köksünüñ içiñə bir qəlb taxmaq. Saat kimi işləyən, qanını vücudunda döndürən bir qəlb. Bir qəlb, başa düşürsən? Guya duyan. Dərdlərinin, sevinclərinin yerləşdiyi yer də oradır. Bir qəlb. Bitdimi? Bitərmi? Bu adama bir də qədər yazmaq lazımdır. Bu adam yaşayacaq, gəzəcək, başına hadisələr gələcək”<sup>68</sup>.

Yazdığı əsərin əlində aciz qalan Xosrov davam edir: “ Mən pyes yazaraq, burada bir adam (insan obrazı) yaratmaq istədim. Ona tale də yazmalıyım. Amma bu taleyi və sifəti hardan alacaqdım? Mənim yaratdığınıñ sifətsiz və talesiz insan öz zinciri-ni qırıb, əlimdən qaçı. Yaratdığınıñ bu insan mənim qəlbimə, mənim cildimə girib qarşıma çıxdı. Öz taleyi olmadığı üçün taleyimi də, qəlbimi də, hər şeyimi əlimdən aldı”. Sanki Allah cəza olaraq Xosrovu belə bir vəziyyətlə üz-üzə qoyur. Elə həmin səhnədə o, bunu etiraf edir: “ Mən dirmanmaq istədiyim qayadan düşdüm. Görünür, çox irəliyə getmişəmmi. Yasaq ərazilərə girmişəmmi”<sup>69</sup> . Əsərin məğzi də bu mü-kalimədə təcəssüm olunur. Bu sözlər “Bir adam yaratmaq” gerçəyinin şifrəsi rolunu oynayır<sup>70</sup>. Xosrov yazdığınıñ yaşamağa məhkum edilir, rolunu oynayır. Söhbət burada özünü, əqlini ilahiləşdirərək, İlahi olana arxa çevirərək, Xosrovun Allah kimi bir adam yaratmağa cəhd göstərməsindən gedir. Allahlıq iddiasına düşən Xosrov, qada-ğan olunmuş sərhədləri aşmaq istədiyini başa düşür, Allah karşısındakı acizliyini an-

67 Qıskürək N.F. Bir adam yaratmaq. Tərc.ed. və ön sözün m. Babayeva E, Bakı: Elm və təhsil, 2013, s.125.

68 Kisakürek N. F. Bir Adam Yaratmak. s.132.

69 Yenə orada, s.134.

70 Mehmed M. “Bir Adam Yaratmak” ya da, “Ölüm Korkusu” / N.Fazıl Armağanı. Sufiye Kültür Sanat Yılılığı. İstanbul: Fatih gençlik vakfı yayınları, 1984, s.468.

layır. Olum və ölüm düşüncəsinin arasında çırpinır. Elə əsərin əsas ideyası da budur.

Hələ pyesin əvvəlində bəlli olur ki, Xosrovun əsərinin adının “Ölüm qorxusu” olması da təsadüfi deyil. Ölüm Xosrovu dəhşətə salan xüsuslardan biridir. Atasının intihar etməsi balaca Xosrovun şürə altına yerləşərək, onda bu qorxunu yaratmışdı. Əslində “Ölüm qorxusu” pyesinin meydana gəlməsi də Xosrovun şüurləti istəkləri ilə bağlıdır. Buna görə də əsərdəki hadisələr onun şəxsi həyatı ilə üst-üstə düşür. Xosrov bu əsəri yazdıqdan sonra, insanların şübhə dolu sözləri Xosrovu atasının intihar etməsinin səbəbini düşünməyə sövq edir. Xosrov bu ölümün səbəblərini axtarmağa çalışır, anası da onun suallarına qaneedici cavab verə bilmir. Xosrovun xidmətçi Osmanla mükaliməsi zamanı, onun ruhi sarsıntılarının şahidi oluruq:

- Heç atamın əlini tutdunmu, Osman? İstiydi əlləri? İndi o əllər hardadır? İndi onlar, bəlkə də, biləyindən qopub, buzdan da soyuq, beş dənə kəmik qələmə dönüb! O gözlər, baxdığı zaman görən, gördüyü şeyin xəyalını ayna kimi daxilinə eks etdirən o gözlər haradadır?... Haradadır bu adam, Osman? Gözünü, üzünü, əllərini, ayaqlarını burax, bütün tərkibiyələ, tərkibinin tək və yeganə mənasıyla haradadır, bu adam? Əridi, dağıldı, qurudu, ufalındı, silindi elə deyilmi?... Yaşamırıq. Rəsmlərimiz, fotolarımız qədər yaşamırıq. Dəsmalımız, köynəyimiz, ayaqqabılarımız qədər yaşamırıq!<sup>71</sup>

Xosrov burada insan və əşyanı müqayisə edərək, insanın faniliyi üzərində durur. Doğrudan da, bir əşyaya üç yüz il toxunulmasa tozlanar, bir az rəngini dəyişər, amma olduğu kimi qalar. Bəs insan?.. Nəhayət, Xosrov atasının ölüm səbəbini başa düşür. Atasının qeyd kitabçasında “Ölümə əlac - ölüm”dür<sup>72</sup> sözlərinin altından xətt çəkilmişdir. Deməli, intiharın səbəbi də elə bu idi. Qeyd edək ki, başlangıçda ölüm əsərin leytmotivini təşkil etsə də, yavaş-yavaş əsər məcrasını dəyişərək qorxu, vahimə, daha sonra isə yaratma düşüncəsinə, ordan da Allah qarşısında çarəsiz qalan insanın sirlər aləminə dönür. Elə Xosrovun daxilindəki konfliktin səbəbləri də bu idi. A.H.Haksal onun daxilindəki təlatümləri nəzərə alaraq qeyd edir ki, ölüm qorxusu və qarabasmalar, üstəlik də bir adam yaratmanın xofu Xosrovu bir çarəsizliyə doğru sürükləyir<sup>73</sup>. Bəli, bu cavabsız suallar, üstəlik də vicdan əzabı onun həyatını cəhənəmə çevirir. O özü-özünə düşmən kəsilir.

Əsərdə diqqəti cəlb edən məqamlardan biri də əncir ağacıyla bağlıdır. “Ölüm qorxusu” pyesinin qəhrəmanı və atası, özünü əncir ağacından asmışdı. Oxucunu belə bir məqam düşündürür: Niyə əncir ağacı?! Niyə yazar öz əsərini bu motivlə başlayıb, bu motivlə bitirir? Deməli, bu bir təsadüf deyil. Bu motiv elə əsərin əsas qayəsi ilə bağlıdır. Xatırladaq ki, təhlilə başlayarkən Xosrovun heç kəsə demədiyi bir sırrı olduğunu vurğulamışdıq. Bu sırr onun qəlibinin dərinliklərində özünə yuva bağlayan gizli bir sırr idi. Əslində bu “gizli sırr” Xosrov obrazının bütün davranışlarını həyata keçirərək, əsərin onurğasını təşkil edən böyük əzaba da mənbə olur. Bəs Xosrov belə bir sırrə necə sahib olmuşdur? Bilirik ki, o balacaykən atası özünü əncir ağacından asmışdır. Bir sözlə, onun uşaqlığı əncir ağacının ugursuzluq gətirən hekayətlərini

<sup>71</sup> Kısakürek N. F. Bir adam yaratmak, s.112.

<sup>72</sup> Yenə orada, s.129-130.

<sup>73</sup> Haksal A. H. N.F.Kısakürek Büyük Doğu Irmağı. İstanbul: İnsan Yayınları, 2007, s.51.

dinləməklə keçmişdir. Bu köklü-köməcli ağaç onun sırrının bir parçasıdır. Bu ağaçca olan bağlılıq şüuratlı olaraq beyninə hopmuşdur. Deməli, əncir ağacı haqqında həkayətlər, atasının təsiredici ölümü Xosrovun həyatında böyük iz buraxmışdır. Bəlkə, elə ölüm düşüncəsini də, bu köklü-köməcli əncir ağacından almışdır. Bilirik ki, dində də əncir ağacının əhəmiyyətli yeri vardır. Bir sözlə, əncir ağacı metafizik dərinliyi olan bir ağaçdır. Fikrimizcə, simvolik xarakter daşıyan bu ağaç, N.Fazilin ən uğurlu tapıntılarından biridir. Çünkü əsər də bu ağacın kəsilməsiylə bitir. N.Fazil əsərin sonunda xatırərlə dolu bu ağacın ətrafinı “yasaq və sirli bir bölgə” kimi təqdim edir. Ağacın kəsilməsi Xosrovun mənəviyyatına ağır zərbə vurur. Xosrov ağacın kəsilməsini görəndə dəli olur, fəryad qoparır, anasına “Axı niyə? Niyə?” deyə suallar yağıdır. Hətta xidmətçi Osmana “Nə çıxar bir aciz əncir ağacını qurutmaqdan? Xanımına söyle! Sənə əmr etsin, içimdəki ağacı kəs! O aciz deyil, çox qüvvətlidir”<sup>74</sup> deyir. Beləcə, Xosrov çılgınlıqla ağacın onun həyatında əvəzsiz rol oynadığını bildirir. Anasının “Oğlum, niyə bu qədər pis xatırəsi olan ağacı sevirsən?” sualına belə cavab verir: “Çünki, o atamdı, o məndim, o uşaqlığımı, o hər şeyimdi, uşaqkən onun dibində oynayardım. Ona söykənir, buludları seyr edərdim. Kölğəsinə sığınardım. O, mənim dayəmdi. O, səndən sonra ən sevdiyim şeydi. Ən çox sevdiyim şeydən ən böyük fənalığı gördüm. Atam özünü ona asdı. O, mənim yenə ən bağlı olduğum şey qaldı. İndi onu kəsdiniz. Ta dibindən, topraq hizasından kəsdiniz. Bunuñla da dünyamı kəsmiş oldunuz. Artıq anlıyıram ki, dünyam, düz dibindən torpaq hizasından itmiş oldu!”<sup>75</sup>

Mükəlimədən də aydın olur ki, bu ağaç maddilikdən çıxaraq, mənəvi xarakter qazanır. Ağacın kəsilməsi, Xosrova ən ağır zərbəni vurur. Əsərin əncir ağacıyla nöqtələnməsi, saxta, mənasız, insan gerçəkliklərinə sığmayan bir dünyadan, gerçək qurtuluşa - “Dari-bəqaya qovuşmaq” arzusuya açıqlana bilər. Elə buna görə də əsər Xosrovun “Nə edim, ana, kəsdiniz əncir ağacını?”<sup>76</sup> təsiredici, düşündürücü sözləriylə bitir.

Əsərdə qadın obrazları Xosrovun xarakterinin açılmasında xüsusi əhəmiyyət kəsb edir. Qadın obrazlarından biri Xosrovun anası Ülviviyədir. Bütün analar kimi Ülviviyə də oğlunu dərin məhəbbətlə sevir və onu pisliklərdən qorumaq istəyir. Elə buna görə də bəzən yaxşılıq etmək istəyərkən, ən böyük pisliyi edir. Hər zaman atasının ölümünün sırlarını oğlundan gizlətməyə çalışan ana özü də bilmədən əncir ağacını kəsdirməklə Xosrova ən böyük zərbəni vurur. Yadda qalan güclü qadın obrazlarından biri də Səlmadır. Bu qadın öz süküneti, səssizliyi ilə əslində çox şey deyir. Əsərdə Xosrovu dərindən anlayan ən güclü obraz onu gizli-gizli sevən Səlma-dır. Yuxarıda qeyd etdiyimiz kimi, o, təsadüf nəticəsində Xosrov tərəfindən öldürülür. Bu ölüm Xosrovun xarakterini açmağa xidmət edir. Səlmanın Xosrova sevgisi, olərkən cibindən düşən gündəliyindən məlum olur. O, sevgilisinin qucağında ölməyə məhkum edilir. Bu gizli sevgidən xəbər tutan Xosrov onu sevdiyinin fərqinə varır. Bu sevgi, platonik bir sevgiyə dönür. Bunları Xosrova söylədən də artıq bütün çə-

74 Kısakürek N.F. Bir Adam Yaratmak, s.122.

75 Yenə orada, s.125.

76 Yenə orada, s.148.

çivələri qıraraq, sonsuzluğa, əbədiyyətə doğru yol almış həqiqi sevgidir. Əsərdəki Xosrov-Səlma xətti təsiredici gücə malikdir.

N.Fazıl Şərəfin arvadı Zeynəbi yüngül əxlaqlı, xudbin və mənfəətpərəst bir obraz kimi təqdim edir. Vaxtilə Xosrovun məşuqəsi olan Zeynəb, Xosrovu yenidən əldə etmək üçün dəridən-qabıqdan çıxır. Ümumiyyətlə, Zeynəb, Nevezat, Şərəf obrazları əks qütbədə dayanırlar. Bu tiplər yalnız maddiyyata əsir olan insanların ümumiləşdirilmiş obrazlarıdır. Bu insanların ikiüzlülüyü Xosrovla münasibətdə ortaya çıxır. Xosrov özünü dost kimi göstərən nevzatların, şərəflərin, zeynəblərin yaşadığı bu cəmiyyətdə sıxlıq, tənhalaşır və o, bu dəhşətli cəmiyyətin qurbanına çevrilir. O, bu cəmiyyətlə mübarizədə məğlub olur. Xosrov onuz da, onun xəyal dünyasından xəbərsiz olan bu insanlarla bir mühitdə yaşamaqdansa, dəlilərlə bərabər dəlixanada yaşamağa üstünlük verir. Bu əsər bizə Norveç yazıçısı H.İbsenin “Vahimə” əsərini xatırladır<sup>77</sup>. Əsərin əsas qəhrəmanı Osvald Alvinq də Xosrov kimi evin bütün sirlərindən uzaq tutulur. Əyyaş atasının ölümünün səbəblərini oğlundan gizlədən ana, bu hadisənin ona psixoloji təsir etməsindən ehtiyatlanır və ərini ona ideal bir insan kimi təqdim edir. Amma şüuraltına hopmuş bəzi şeylər Osvald Alvinqi düşünməyə sövq edir. O, da əynən Xosrov kimi işgəncələrə düşçər olur. Beyin sancısından əzab çəkir, Manders-lərin olduğu cəmiyyətə məğlub olur. Gördüyüümüz kimi, hər iki əsərdə şəxsiyyət və cəmiyyət məsələsi dayanır. Təbii ki, bu tipoloji səsləşmələr, bənzər mövzulara müraaciət müxtəlif ədəbi axınların təsiri ilə izah oluna bilər. Onu da qeyd edək ki, N.Fazilin ortaya qoyduğu fikirlər (ölüm və insan, ölüm və fanilik duyğusu, insan və cəmiyyət) demək olar ki, hər bir dövrdə insanları düşündürən ən ümdə məsələ olmuşdur. Qeyd edək ki, Xosrov obrazı dolğunluq, baxımından Şekspirin “Hamlet”ini də yada salır. “Hamlet”in ana mövzusunu təşkil edən məşhur “Olum ya ölüm?” fəlsəfi düşüncəsi bu əsərdə də xüsusi yer tutur. Hər iki qəhrəman, atanın ölümündən təsirlənir. Hər iki qəhrəmanın beynini “ölüm” düşüncəsi məşğul edir. Çünkü ətraflarında cərəyan edən hadisələr onları bu cür düşünməyə sövq edir. Hər iki qəhrəman həyatın faniliyini dilə gətirir. Hamlet məzarlıq səhnəsində Yorikin kəlləsini əlinə alıb deyir: - Yaziq, zavallı Yorik! Azı min dəfə məni ciyinlərdən gəzdirib, indi isə gör necə də iyrənc olub, ona baxdıqca üzəyim ağızmanдан gəlir. Burada dodaqlarıvardı. Bu dodaqlardan neçə dəfə öpdüyüüm yadımda deyil. Ah, biçarə, sənin lağlağıların, sənin məzhəkələrin, sənin nəğmələrin indi harada qalıb?”<sup>78</sup>

Xosrov da çılgınlıqla xidmətçi Osmana deyir: “Hardadır, bu adam Osman? Gözü, üzü, əlləri bir tərəfə, bütün tərkibiylə, tərkibinin tək və yeganə mənasıyla haradadır bu adam?”<sup>79</sup>. Elə Xosrovla Hamleti bir-birinə yaxınlaşdırın da bu fəlsəfi düşüncə sistemidir. D.Şenol “Səhnənin iki üzü” adlı əsərində bu əsərləri müqayisə edərək belə nəticəyə gəlir ki, N.Fazıl “Bir adam yaratmaq”da öz təcrübələrini “Hamlet”lə zənginləşdirərək, özünəməxsus fərdi üslubuya ətə-kəmiyə bürüyərək yeni bir əsər meydana gətirir<sup>80</sup>. Doğrudur, şairin xatirələrində onun Şekspir yaradıcılığına yaxın-dən bələd olduğunu bilirik. Amma fikrimizcə, bütün bunlar N.Fazilin bu əsəri “Ham-

77 İbsen H. Seçilmiş əsərləri. Tərc edən.Əliyev A. Bakı: Şərq-qərb, 2006.

78 Şekspir V. Seçilmiş əsərləri: II cild, I c. Bakı: Öndər, 2004, s. 272.

79 Kısakürek N. F. Bir Adam Yaratmak, s.112.

80 Şenol D. Sahnenin iki yüzü. İstanbul: Karakutu yayınları, 2003, s.91.

let”in təsiriylə yazdığı iddiasını irəli sürməyə əsas vermir. Milli kontekst məsələsini və müəllifin düşüncəsini nəzərə aldıqda, bu əsərin orijinal bir əsər olduğu qənaətinə gəlirik. Dramaturqun düşüncələrinə isə o dövrdə qərb ədəbi axınlarının, xüsusən də ekzistensializm ədəbi-fəlsəfi cərəyanının təsiri olmuşdur. Fransada meydana çıxan bu ədəbi cərəyan həyatın mənasızlığı konsepsiyasına əsaslanır<sup>81</sup>. Ekzistensializm təsdiq edir ki, cəmiyyətin hər bir üzvü fərd olaraq yalqızdır və yalqız olduğu qədər qapalıdır. İnsanlar qarşılıqlı anlaşmazlığa məhkumdurular. Hər adam-bütöv bir dünyadır. Lakin bu dünyalar arasında körpülər yoxdur.<sup>82</sup> “Bir adam yaratmaq” əsərində Xosrovun timsalında bu ədəbi cərəyanın təzahürünü görürük. Onun ruhunu təlatümə gətirən tənhalıq və fanilik duyğusudur. Ətrafindakıların Xosrovun qəlbinin dərinliklərinə nüfuz edə bilməməsi onu sonsuz əzablara düşür edir. Xosrovun “Mən Allahın yalnız əzab-əziyyət çəkib qırılsın deyə yaratdığı bir varlığam<sup>83</sup>” sözləri də bu ədəbi cərəyanının təsirini göstərir. Xatırladaq ki, bu əsər N.Fazilin yaradıcılığının ilkin mərhələsini təşkil edir. Bu isə bir tərəfdən qərb ədəbi cərəyanlarının şairin yaradıcılığına təsir etdiyi mərhələni, digər tərəfdən Ə.Ərvasiylə yenicə tanış olub, ruhi sarsıntılar keçirdiyi illərə təsadüf edir. Əlbəttə ki, bütün bunlar onun əsərlərində öz əksini tapır. Tədqiqatçıların fikirincə, N.Fazil Xosrov obrazıyla özünü xarakterizə etmişdir.<sup>84</sup> Deməli, o öz ruhi sarsıntılarını, mənəvi axtarışlarını məhşur “Çilə” şeirində verirdisə, bu duyğular “Bir adam yaratmağ”ın timsalında dramatik təcəssümünü tapırı.

N.Fazilin bu fəlsəfi əsərinə nəzər saldıqda bu qənaətə gəlirik ki, onun yaradıcılığında özəlliklə də “Bir adam yaratmaq”da müasirlərindən fərqli olaraq, həm modern qərb ənənələrinin, o cümlədən ekzestensializm ədəbi cərəyanının, həm də sufi fəlsəfi ideyalarının təsiri vardır. Elə buna görə də o, şərq-qərb ənənələrini özündə birləşdirərək insana bu fəlsəfi bucaq altından baxırı. Dramaturqun bu əsərində təkcə ölüm və ya olumun fəlsəfəsi deyil, insanlığın, kədərin, göz yaşının, məyusluğun fəlsəfəsi öz əksini tapır.

<sup>81</sup> Borev Y. Estetika. Bakı: Gənclik, 1980, s.198.

<sup>82</sup> Borev, s.200.

<sup>83</sup> Kısakürek N. F. Bir Adam Yaratmak, s.74.

<sup>84</sup> Büleldoğu A.A. N.F.Kısakürek: şíiri, sanatı, aksiyonu. İstanbul: Binbir Yayınları, 1968, s.120.